

Ключевые слова: блог, видеоблога, контент-платформы, форум, новые медиа, web 1.5, web 2.0

SUMMARY

The users of internet face different formats and platforms every day. It makes huge opportunities for the users. For instance, attitudes to blogs which occur in the early stages of Web 2.0 technology is changing. In the results of the opportunities which was made by content communities, users that is connecting through these web-sites are getting larger. In this article the new stages of blogging and vlogging which is popular nowadays were searched by the examples. The article which is contain a lot of information about content communities, blogs and content communities were compared. Demands of modern internet users were clarified by the questionnaire and the demands was shown in the writing.

Keywords: blog, vlog, content communities, forum, new media, web 1.5, web 2.0

Vüsal MƏMMƏDZADƏ

BLOQ, YOXSA MƏZMUN PLATFORMASI? Müasir tendensiya və tələblər

РЕЗЮМЕ

Каждый день пользователи онлайновых пространств сталкиваются с различными форматами и платформами. Это дает широкие возможности самим пользователям. Например, отношение к блогам, открытых на первых порах создания технологии Web 2.0, продолжает меняться. В результате возможностей, созданных контент-платформами, число пользователей собирающихся вокруг таких сайтов возрос. В этой работе на примерах анализирован новый этап развития блоггерства, а также распространенное в последнее время деятельность влоггера. В данной статье, содержащей в себе обширную информацию о контент-платформах, сравниваются блоги и контент-платформы. В данной работе в результате проведенного опроса определились и нашли свое отражение способы современных интернет пользователей.

Meydانا gəldiyi ilk vaxtlarda statik səhifələrdən ibarət olan internet XXI əsrin əvvəllərindən etibarən daha rəngarəng və daha maraqlı göründü. Forumların yaranması, əslində, yeni eranın başlangıcı idi. Əvvəller sayt moderatorları tərəfindən yerləşdirilən yazıları oxumağa "məhkum" olan internet istifadəçiləri, artıq öz fikirlərini bölüşə bilirdilər. Azərbaycan Dövlət İnfomasiya Agentliyinin baş direktoru Aslan Aslanovun da qeyd etdiyi kimi, artıq "bu virtual məkanda hər kəs nəinki onu maraqlandırın informasiyanı əldə edə, hətta fikir mübadiləsi apara, şərh verə bilsə". (1, s. 37)

Həmişə yeniliklərdən bəhrələnən jurnalistika forumlarının yaratdığı imkanlara da bigənə yanaşmadı. İctimai rəyin öyrənilməsi baxımından özünü əlverişli vasitə kimi göstərən forumlarda müzakirələrdə qeyd olunan məqamlar jurnalist fəaliyyətinə təsirini göstərdi. Internet jurnalistikasının inkişafı baxımından aşağıdakı əsas funksiyalar reallaşdı və getdikcə aydın oldu ki, internet:

- informasiyanın alınması, işlənib ötürülməsi ilə bağlı əvvəller həlli mümkün olmayan problemləri, o cümlədən ləngiməni aradan qaldırı;
- hər hansı informasiyanı ənənəvi medianın malik olduğu bütün ifadə vasitələrinin (mətn, qrafika, səs, görüntüt) cəmi ilə ifadə edib göndərməklə yeni medianı yaratmış olur;
- elektron qəzetlərin yaradılmasına, yaxud qəzetlərin elektron versiyasının yaradılmasına imkan verir;

•əks-reaksiya imkanları yaradır, yeni verilən ayrı-ayrı xəbər, müsahibə və məqalələrin oxunma dərəcəsinin - reytingini web-teknologiyalar vasitəsilə müyyəyen edir;

•jurnalıstların müəllif hüquqlarının qorunması və plagiatlığa qarşı mübarizə üçün əlverişli şərait yaradır;

•teleradio kanallarında olduğu kimi materialları əvvəlcədən programlaşdırılmış konkret zamanda deyil, zaman və məkandan asılı olmadan istehlakçıya onun sıfırı ilə təqdim edir;

•yaddaş sistemində toplanmış informasiyaların müxtalif əlamətlərə görə təsnifatını və intellektual təhlilini aparmaq imkanı verir;

•sosial şəbəkənin və vətəndaş jurnalistikasının inkişafı üçün geniş imkanlar açır və s. (3, s. 311-312)

Özü ilə Veb 1.5 anlayışını götürən forumların izlərini internetin inkişafının növbəti mərhələlərində də görmək mümkündür. Xüsusilə, bloqların ortaya çıxması üçün münbit şərait yaradan bu yeni vasitələr Veb 2.0 erasının başlangıcı idi.

Bloqlar. Yeni media formatlarından biri kimi qəbul edilən bloq (blog), istifadəçilərdən texniki bilgi tələb etmədən bəzən gündəlik kimi yazılan, bəzənsə insanların maraqlı olduqları məsələlər barədə paylaşımının edildiyi saytlardır. (2, s. 35)

Edublogs saytında isə "blog" termininin mənası belə aydınlaşdırılır: "blog" termini "web log" anlayışının daha qısa formasıdır.

Bəzi mənbələrdə isə bloqlar sosial medianın ilk forması kimi təqdim olunur. Andreas Kaplan və Maykl Haenlayn "Bütün dünya istifadəçiləri, birləşin! Sosial medianın çətinlikləri və yaratdığı imkanlar" adlı kitabda yazar: "Əksər vaxtlarda bloqlar bir nəfər tərəfindən yenilənsə də, bəzi vaxtlarda həmin bloqları istifadəçiləri bilavasitə yazılarının hazırlanması və bloqda dərc olunması prosesində iştirak edirlər. Bu, bloqları məzmun platformalarına yaxınlaşdırır". (5, s. 63)

Məzmun platformalar haqda bir azdan danışacaq. İndi isə son vaxtların məşhur video yayım portalı - "Twitch"i analiz edək.

"Twitch"i bloq və məzmun platforması arasında sərhəd hesab etmək olar. A.Kaplan və M.Haenlayn qeyd etdiyi məqamə gözəl nümunə olan bu platforma, bloqerliyin müasir forması kimi dəyərləndirilə bilər.

Son vaxtlar video, foto və qrafika internet məkanında daha çox istifadəçi cəlb edir. Artıq heç kimin, nəinki uzun, heç qısa yazıları oxumağa həvəsi yoxdur. Mətnlər əvvəzində video, foto və qrafika kimi multimedia formatlarını tələb edən istifadəçilər, daha çox multimedia saytlarına üz tuturlar. Təsadüfi deyil ki, hazırda "Google" axtarış sistemindən sonra ən çox ziyarətcisi olan sayt "YouTube"dur.

"Twitch" da video bloqerlik üçün imkan yaradır. Xüsusilə, oyun həvəskarlarının istifadə etdiyi bu platformadan video bloqerlər də canlı yayım məqsədi ilə yararlanırlar. Yayım təşkil edən bloqer izleyiciləri də web kamerası vasitəsilə efir qoşa bılır. İnteraktivliyin ön planda olduğu bu gün "Twitch" in bu məqamı nəzərə alması layihənin uğur qazanmasına gətirib çıxarıb. Hazırda bu platforma Amerika Birleşmiş Ştatlarında 15-ci, qlobal reytingində isə 41-cidir.


"Twitch" 2011-ci ildə "Justin.tv"nin yaradıcıları - Castin Kan və Emmet Sir tərəfindən hazırlanıb. 2014-cü ildə ABŞ-in ən məşhur 4-cü saytı olub. Elə həmin il "Amazon" şirkəti "Twitch" platformasını 970 milyon dollar müqabilində alıb.

Hazırda video bloqerlik imkanı yaradan başqa platformalar da geniş istifadəçi auditoriyasına sahibdir. "Instagram", "Snapchat" kimi mobil təbliğatçılar yanaşı, "Facebook", eləcə də, "Twitter" in "Periscope" təbliğətəsi də video yayım imkanı ilə bloqerlər tərəfindən geniş istifadə olunmaqdadır.

Bəs necə oldu ki, video bloqerlik birdən-birə məşhurlaşdı?

Bayaq qeyd etdiyimiz kimi, internet istifadəçilərinin tələbləri hər gün dəyişir. Artıq fotoslar, podkastlar, vodkastlar, qrafiklər və s. multimedia formatları daha məşhurdur. Əslində, bu formatların məşhurlaşmasına qədər də istifadəçilər kompüter monitorunda uzun yazıları oxumağa həvəslə deyildilər. Internet və yeni texnologiyalar sahəsində bir çox tədqiqatlar aparmış Yakob Nilsenin "Veb məzmunun "F" şəklində oxunması" adlı məqaləsində istifadəçilərin psixoloji məqamları barədə bəzi fikirlər qeyd olunub: "İstifadəçilər əvvəlcə veb məzmunun ilk abzasını sonadək oxumağa çalışırlar. Əksər hallarda ilk 1-2 sətr sonadək oxunur. İkinci abzasın cümlələri daha sürətlə, adətən yarıadək oxunur. Sonrakı abzaların isə ilk sözləri nəzərdən keçirilir. Beləliklə, xəyalı olaraq "F" şəkli ortaya çıxır".

Aşağıdakı şəkildə isə veb məzmunun "F" şəklində oxunmasına bəzi nümunələr göstərilib.



Video bloqerlik. Bu gün video bloqerliyin bir çox formatlarını müəyyən etmək olar. "Singlegrain" saytında video bloqerlik nümunələri kimi "Vlog", "eslində "video bloq" birləşməsinin qısa şəklidir. Meydانا gəldiyi ilk dövrlərdə daha çox "video loq" kimi qeyd olunsa da, sonradan "vloq" kəliməsi istifadəçilərin daha böyük rəğbətini qazandı. Bu gün dünyada milyonlarla video bloqerliklə məşğul olan insan var. Müxtəlif kateqoriyalarda videolar hazırlanıb, istifadəçilər, hazırladıqları məhsulları fırqlı platformalarda yayımılayırlar. Sözsüz ki, bu gün ən məşhur video bloqerlik platforması "YouTube"dur.

"YouTube" 14 fevral 2005-ci ildə Stiv Çen, Çad Harli və Caved Kərim tərəfindən yaradılıb. Hazırda "Google" şirkətinə məxsusdur. "Alexa"nın global reytingində 2-ci yerde qərarlaşan məzmun platforması video bloqerlərin ən çox istifadə etdiyi saytdır. Son vaxtlar Azərbaycanda da kifayət qədər auditoriya toplayan "YouTube"də video bloqerlər vloqlarla yanaşı, canlı yayılmalarla da onlayn məkannda çıxış edirlər. Vloqları qısa vaxtda bir neçə milyon baxış qazanan video bloqerlərin canlı yayılmalarında da kifayət qədər izləyici görmək mümkündür.

PewDiePie həzirdə dünyadan ən məşhur video blokeri hesab olunur. "Socialblade"ın göstəricilərinə görə, 15 milyarddan çox ümumi baxışı olan istifadəçi, "YouTube"də 50 milyon abuna sayını keçən ilk video bloqerdır.

Istifadəçinin bəzi vloq və canlı yayılmalarının statistik göstəricilərinə nəzər salaq:

Vloqlar

| | | | |
|---------------------------|-------------------|---------------------------|---|
| Vloqun başlığı | JAKE PAUL EXPOSED | THE BEST GAME OF ALL TIME | Minecraft 2017 Graphics Set on MAX + Texture pack |
| Yayımlandığı tarix | 24/07/2017 | 27/06/2017 | 20/05/2017 |
| Xronometraj | 12:33 | 11:36 | 10:49 |
| Baxış sayı | 8.563.288 | 4.467.205 | 2.748.283 |
| Şəhərlər | 64.373 | 21.089 | 9.310 |
| Bəyənirəm | 578.873 | 228.588 | 106.764 |
| Bəyənmirəm | 25.509 | 5.554 | 4.414 |

Canlı yayımalar

| | | | |
|------------------------------|------------------------------|-----------------------------------|------------------------|
| Canlı yayımın başlığı | CRINGEMAS CHARITY LIVESTREAM | THIS WAS THE WORST! ! - Outlast 2 | Prey Gameplay - Part 1 |
| Canlı yayımın tarixi | 9/12/2016 | 27/04/2017 | 05/05/2017 |
| Xronometraj | 7:31:27 | 1:46:01 | 1:15:39 |
| Baxış sayı | 9.238.437 | 4.689.222 | 2.439.128 |
| Şəhərlər | 13.469 | 13.772 | 5.876 |
| Bəyənirəm | 410.395 | 171.785 | 83.144 |
| Bəyənmirəm | 17.604 | 4.528 | 4.003 |

Məlum məsələdir ki, bu statistik göstəricilər hər an dəyişir. Göstəriciləri təqdim etməkdə əsas məqsəd, baxış sayına nisbətdə auditoriyanın reaksiyasını hesablamadır. Vloqlara auditoriyanın reaksiyası, orta hesabla, 1/19-dur. Yəni, təxminən, hər 19 izləyicidən biri videoya müxtəlif reaksiyalar verib (bəyənib, bəyənməyib və ya şərh yazıb). Canlı yayılmarda isə bu rəqəm, orta hesabla, 1/26-dır. Göründüyü kimi, vloqlar daha çox reaksiyaya səbəb olur. Burada bəzi məqamlara diqqət yetirmək lazımdır:

1. Xronometraj. Statistikadan göründüyü kimi, vloqların xronometraji daha azdır və buna görə də, orta baxış dəqiqliyi də canlı yayılmalar nisbətən çoxdur. CRINGEMAS CHARITY LIVESTREAM başlıqlı canlı yayım, hətta, 7 saatdan çox davam edib və çətin ki, kimse bu yayımı sonadək izləsin. Qısa vaxtda baş verib, bitən videolara reaksiya bildirmək daha asan olduğundan, vloqlar bu mənədə, canlı yayılmarı qabaqlayır.

2. Söhbət qutusu və şəhərlər. "YouTube" canlı yayılmalarında interaktivlik imkanları daha genişdir. Yayım vaxtı istifadəçilər söhbət qutusu vasitəsilə öz fikirlərini bildirə bilirlər. Bəzən, bu qutuda yazılın mesajların sayı on minləri ötür. Yəni, söhbət qutusunda yazılın mesajların sayı ilə vloqlara yazılın şəhərlərin sayını müqayisə etsək, sözsüz, canlı yayım söhbətlərindəki mesajlar "qalib galər". Ancaq canlı yayım sonradan izləndiyində daha az reaksiyaya səbəb olur.

3. Mövzu. Həm vloq, həm də canlı yayılmarda video bloqerin təşkilatlılığı reaksiya məsələsində həlliəcili rol oynayır. Məsələn, vloqların sonlarında müəyyən sual ünvanlayan video bloqer istifadəçilərdən həmin suala cavabı şərh vasitəsilə yazmağı istəyə bilər. Bu, həmin videoya yazılın şəhərlərin sayını artıracaq. Canlı yayım mövzusu da söhbət şəklində qurulduğdu daha çox şərh yazıılır. PewDiePie adlı kanalın canlı yayılmalarında isə söhbət yayımın kiçik bir hissəsini təşkil edir və video, əsasən, oyundan ibarətdir.

QEYD. Reaksiyalar baxış sayı ilə düz mütnəsibdir. Bu gün "YouTube" baxış sayını artırmaq üçün kanal sahiblərinə geniş imkanlar yaradıb. Baxış sayına təsir edən faktorlara nəzər yetirsək, görərik ki, vlog (və ya canlı yayım) başlığı ikinci plandadır. Həlledici məqam video üçün istifadə olunan "YouTube" kiçik şəkillərdir (hansı ki, videoya daxil olmamışdan önce "YouTube" kiçik şəkillərini görürük). Həmin şəkillərin üzərinə yazılın bir-səhifəsində bu kiçik şəkilləri görürük. Həmin şəkillərin üzərinə yazılın iki diqqət çəkən söz (və ya ifadə) videoyu daha cəlbədici edir. Nəticədə, video daha çox baxış sayı qazanır.

Bloq, yoxsa vlog? Bloqlar bu gün əhəmiyyətini və aktuallığını itirməyib. Xüsusi, korporativ bloqlar bu gün çox məşhurdur. İndi, demək olar, hər bir şirkət ilk növbədə, internetdə var olmaq barədə düşünür. Sosial şəbəkə hesabları ilə yanğı, istənilən an əlaqə qura bilmək, şirkətin fəaliyyəti, tarixçisi və məhsulları haqda məlumat təqdim etmək, kataloqlar hazırlanmaq və auditoriyaya məhsullar təkif etmək üçün bloqlar geniş imkanlar yaradır.

Telematika Institutundan Lilia Yefimova və "Mikrosoft" Arasdırma Mərkəzindən Conatan Qrudinin birləşmiş hazırladığı "Keçid sərhədləri: İşçi bloqlarının istifadə nümunələri" adlı məqalədə də korporativ bloqlara tələbatın artması danışılır: "Hər bir şirkət istehlakçıları daha əlçatın ola biləmək üçün bloqlardan istifadə edir. Bu gün bloqlar təkcə şirkət-istehlakçı münasibətlərində deyil, şirkət-işçi münasibətlərində de mühüm önəm kösbə edir. Korporativ bloqlarda surf işçilərə hesablanan bölmələr fəaliyyət göstərir. Bu bölmələrdəki bloq yazılarında şirkətdaxili münasibətlər, iş təcrübəsi və s. bu tipli mövzulara toxunulur. Ona görə də, belə bloqlar üçün, bəzən, "korporativ bloqlama" ifadəsi əvəzinə, "işçi bloqlaması" ("employee blogging") kəliməsi istifadə olunur" (7, s. 6).

Deyə bilsək ki, hazırda korporativ bloqlar daha məşhurdur və digər kateqoriyadan olan bloqlarla tələbat azalıb. Əvvəllər səyahət bloqerliyi ilə məşğul olanlar da gün səyahət videoları çəkməklə məşğuldurlar. Bundan əlavə, vloguerliklə məşğul olan istifadəçilər daha maraqlı və daha rəngli formatlar tapıblar. Bayaq qeyd etdiyimiz kimi, indi internet istifadəçiləri uzun yazıları oxumağa da həvəslidir. Bütün bunları nəzərə alaraq deyə bilsək ki, bu gün vloglar bloqları üstələyir.

Internet istifadəçiləri arasında keçirdiyimiz sorğunun nəticəsi də bunu sübut edir. Sorğuuda iştirak edən istifadəçilərin 79,1%-i "YouTube", "Vimeo" və digər video platformalarda video materialları izləməyə daha çox meyl göstərir. "Wordpress" və "Blogger" kimi bloq platformalarında bloq postları oxuyanlar isə istifadəçi auditoriyasının 20,9%-ni təşkil edir. Çünkü, əksər istifadəçilər video materiallara məlumatları daha rahat qarvadıqlarını bildiriblər (53,7%). Digər təbəqə isə informasiyanı yazılı şəkildə oxumağına daha rahat olduğunu qeyd edib.

Maraqlıdır ki, sorğuda iştirak edənlər içərisində bloq istifadə edənlər sayca üstündür (17,9%). Videobloqerliklə məşğul olanlar isə daha azdır (7,5%).

Nəzərə alsaq ki, video material hazırlamaq vloqgerdən kreativlik, montaj və s. bu kimi bacarıqlarla yanaşı, daha geniş texniki imkanlar (kamera, işıq, mikrofon və s.) tələb edir, bu, normaldır. Bloq postu yazmaq üçün isə kompüter kifayətdir.

Məzmun platforması. İndi isə yazının bir neçə yerində adını çəkdiyimiz məzmun platforması barədə daha ətraflı danışaq.

Məzmun platformasının əsas xüsusiyyəti istifadəçilərin öz fayllarını bir-biri ilə bölmüşməsidir. Belə saytlara müxtəlif məzmunlu fayllar yüklenir: mətn (məs., "BookCrossing"), foto (məs., "Flickr"), video (məs., "YouTube"), təqdimatlar (məs., "SlideShare") və s. (3)

Vilson Ozuem və Kerri Tan isə "məzmun platforması" termini belə izah edir: "Məzmun platforması - istifadəçilərin müəyyən edilən məzmun və formada hazırladıqları faylları bölmüşdəri saytlardır". (7, s. 18)

İndi isə məzmun platformalarını nəzərdən keçirək.

Mətn platformaları. İstifadəçilərin öz yazılarını (və ya pdf formatında olan kitablarını) paylaşdıqları saytlardır. Məsələn, Medium.com saytı vasitəsilə istifadəçilər öz yazılarını bölüşə, eləcə də, digər müəlliflərin yazdıqlarını oxuya bilərlər. Azərbaycan dilində fəaliyyət göstərən Yazar.in saytının da fəaliyyəti bu sayta bənzəyir.

Bəs, mətn platformaları ilə bloqları nə fərqləndirir? Bu iki məşhüm arasında həssas sərhəd var. Mətn platformalarına daxil olduqda biz bütün müəlliflərin yazılarını eyni sahifədə görə bilirik (bu yazılar oxunma sayına, yerləşdirilmə tarixinə və s. məsələlər nəzərə alınaraq sıralanır). Hansı yazının başlığı, bizi cəlb edirə, ilk olaraq onu oxuyuruz. Eləcə də, bir neçə müəlliflə abuna olmaqla sahifədə ancaq onların yazılarını da görmək mümkündür.

Bloqlarda isə məsələ bir qədər fərqlidir. Bloqlar fərdidir və hər bir bloqerin öz bloqu var. Onların yeni yazıları ilə tanış olmaq istəyən istifadəçilər mütləq həmin bloqu ziyarət etməlidirlər.

Bunları nəzərə alaraq, mətn platformasında yazıları daha geniş auditoriyaya çatdığını deyə bilsək. Bunu statistik göstəricilər də təsdiq edir. "Alexa"nın qlobal reytingində 348-ci olan Medium.com, ABŞ-nın reytingində 179-cudur. Aydın məsələdir, hansısa bloqerin bu göstəricidə Medium.com-u qabaqlaması inandırıcı deyil. Çünkü, demək olar, hər bir neçə dəqiqlikdən bir yeni yazı əlavə olunan və daha çox məzmunla sahib mətn platformaları, həftəlik (bəzən, aylıq) yenilənən və məzmun sarıdan korluq çəkən fərdi bloqlardan daha maraqlıdır.

Foto platformaları. "Flickr", "500px" və s. platformalar fotoqrafların sevimli məkanlarından. Bu peşənin sahibləri geniş funksiyalardan istifadə edərək müəllifi olduqları fotoları internet istifadəçiləri ilə bölüşürler. Bu cür saytlar, hətta müəlliflərə qazanc əldə etmək imkanı verir. Yüklənən şəkillər satışa çıxırlar və reklam (və digər) məqsədilə istifadə üçün təqdim olunur. Müştərilər milyonlarla şəkil arasından lazım olanı mütləq tapırlar. Təbii ki, hansısa fərdi portfolioda belə şəkillər tapmaq olduqca çatindır. Cənki "Google" və digər axtarış sistemlərində "Flickr", "500px" və digər foto platformaları ilk nöticələr kimi təqdim olunur. Eləcə də, istifadəçilər belə platformaların axtarış sistemlərindən istifadə etməklə sizin fotonuzu daha asan təpə bilər, nəinki fərdi bloqunuzda. Foto platformalarının bu gün daha məşhur olmasına əsas səbəbi də budur.

Video platformaları. Videobloqerlikdən söz açanda "YouTube" platformasından da danişmışdır. Ancaq "YouTube" bloq yazı deyil, video platformasıdır. Cənki bu saytin da işləmə mexanizmi Medium.com, "Flickr" və digər məzmun platformaları kimidir. İstifadəçilər (eləcə də, videobloqerlər) hazırladıqları videoları eyni platformaya yükləyirlər. Beləliklə, nəhang video bazası yaradılır. Onu da demək lazımdır ki, "YouTube"da təkçə vloqlar deyil, filmlər, musiqi klipləri, tədris videoları və s. məzmunda materialları da tapmaq mümkündür. Bu isə "YouTube"u bloq platformasından fərqləndirir əsas xüsusiyyətlərdən biridir.

"YouTube"la yanaşı, "Vimeo", "Rutube" və başqa platformalar da internet istifadəçiləri arasında məşhurdur.

Təqdimat platformaları. Müxtəlif məzmunlarda təqdimatları "SlideShare" saytında tapmaq mümkündür. İstifadəçilər tərəfindən yüklenən təqdimatlar, başqları tərəfindən yükləni və yenidən istifadə olunur.

Hazırda Prezi.com saytı da təqdimatlar sahəsində ixtisaslaşır. Zəngin funksiyalarla istifadəçilərə onlayn şəkildə təqdimat hazırlamağa imkan verən veb sahifə, həmin təqdimatların platformada saxlanılmasına şərait yaradır.

Yekunda belə nöticəyə görə bilerik ki, bu gün, həm bloq, həm də məzmun platformaları internet istifadəçiləri tərəfindən tələb olunur. Nəzərə alsaq ki, məzmun platformaları, sənki, bir neçə bloğun birləşməsindən əmələ gəlib, onda bu vəsitələrin rəqabət yox, müəyyən bir vəhdət taşkil etdiyini deyə bilerik. Bu gün Azərbaycan istifadəçisi də qlobal tendensiyalardan kənarda qalmır və onlayn məkanda, həm bloq, həm də məzmun platformalarının xidmətindən yararlanır. Sorğumuz isə onu göstərdi ki, platforma yox, formatlar arasında rəqabət var və bu gün audiovizual və qrafik faylları mətn faylları ilə müqayisədə daha çox tələb olunandır.

ƏDƏBİYYAT

Azərbaycan dilində

- Aslanov A. Müasir dünyanın informasiya şəbəkəsində AzərTAc-in yeri: təşəkkül tarixi və inkişaf mərhələləri. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 2012.
- Bəşirli A., Cavadova X., İzzətli S. Yeni media jurnalistikası. Avropa Şurası, 2017.
- Məhərrəmli Q. Jurnalistikən əsasları. Bakı, Qanun nəşriyyatı, 2012.
- Məhərrəmli Q., Şıxlı E. Jurnalistika terminləri lüğəti. Bakı, Altun Kitab, 2016.

İngilis dilində

- Andreas M.K., Michael H. Users of the world, unite! The challenges and opportunities of Social Media, Indiana, Elsevier, 2017.
- Efimova L., Grudin J. Crossing boundaries: A case study of employee blogging. Los Alamitos, IEEE Press, 2007.
- Wilson O., Kerr T. Reconciling Social Media with Luxury Fashion Brands: An Exploratory Study, 2014

Internet resursları:

- <http://edublogs.org/files/2010/09/WhatIsABlog.pdf>
- <http://www.alexa.com/topsites>
- <https://en.wikipedia.org/wiki/Twitch.tv>
- https://en.wikipedia.org/wiki/Video_blog
- <https://en.wikipedia.org/wiki/YouTube>
- <https://socialblade.com/youtube/>
- <https://www.ngngroup.com/articles/f-shaped-pattern-reading-web-content/>
- <https://www.singlegrain.com/video-marketing/10-useful-types-of-video-content-viewers-love/>